

ÜZEYİR HACIBƏYLİNİN YARADICILIĞINDA “CƏNGİ” SƏDALARI

Günəl QULAMOVA

Azərbaycan xalqı qədim və zəngin musiqi mədəniyyətinə malikdir. Xalq bədii sənəti, folklor - şifahi ədəbiyyat, teatr, təsviri, dekorativ-tətbiqi sənət, memarlıq, musiqi və rəqs - xalqımızın bədii yaradıcılıq fəaliyyətinin məhsuludur. Azərbaycan musiqi folkloru əsrlər boyu inkişaf etmiş, burada müəyyən ifadə vasitələri sistemi təşəkkül tapmışdır.

Azərbaycan xalq musiqisinin ayrılmaz tərkib hissəsi olan xalq instrumental musiqi yaradıcılığının müxtəlif janr və formalan vardır. Bunların içərisində xalq rəqsleri ən geniş yayılmış növlərdəndir. Azərbaycan instrumental musiqi formalarından olan rəqs melodiyalı özünməxsus ritmik və melodik quruluşu ilə fərqlənir.

Azərbaycan xalq rəqsleri - xalq musiqisi ilə six bağlı olub, onunla vəhdət təşkil edir. Qədim zamanlardan rəqsler bayram şənliklerinin və mərasimlərin ayrılmaz hissəsi olmuş, bu rəqslerdə mərdlik, ığidlik, həmçinin ov və hərbi motivlər əksini tapmışdır. Bütün Azərbaycan rəqslerinin mənşəyi qədim bayram və mərasimlərlə bağlıdır. “Ifa tərzinə görə xalq rəqslerimiz müxtəlifdir: iti, asta, kütłəvi, qrup, qoşa, solo. Rəqsler məişətdə çox zaman xalq musiqi alətləri ilə müşayiət olunur. Xalq rəqslerinin ifasında milli geyimlər əhəmiyyətli rol oynayır” (1).

Xalq rəqsleri arasında qəhrəmanlıq, cəngavərlik, mübariz ruhlu kütłəvi oyun - rəqslerinin sayı çoxdur. Bunların içərisində “Cəngi” adlı instrumental havalar üstünlük təşkil edir. Hərbi musiqinin forması olan “Cəngi” sözünün etimologiyası haqqında iki fikir vardır. Birinci fikir haqqında bunu demək olar ki, “Cəngi” sözü irandilli xalqlarda - döyüş, savaş deməkdir. İranda “Cəngi” adlı qəsəbə də vardır.

“Cəngi” sözünün etimologiyasına dair ikinci fikrə aid bəzi mütexəssislər “Cəngi” sözünün “zəngi”dən törəməsini deyirlər. “Zəngi” - əski Oğuz türk tayfaları olub: “Zəngilan”, “Zəngibasar” toponimləri bu tayfalarla bağlıdır.

“Cəngi” cəngavərlik yerisini, meydana oxumanı, döyüşə çağırışı ifadə edir. “Cəngi”的 yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var. həmin yer Şamaxı rayonundadır (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilelər arasında döyüş, güleş zamanı, yanşılarda, hərbi mərasimlərdə Cəngidən istifadə edildi.

“Cəngi” havasının musiqi dilinə gəldikdə isə demək olar ki, bir çox aşiq melodiyalarını kimi, bu el havasının da kökü muğam ladındadır; ölçüsü 2/4-dir. “Cəngi” pəhləvanlar arasında, cıdır düzündə də çalınır. Bəzən ona “Pəhləvanı” də deyirlər.

“Cəngi” el havasını xarakterik cəhətdən “Qaytağı”, “Halay” kimi musiqi nümunələri qrupuna aid etmek olar. Bu nümunələr xarakterik cəhətdən bir-birine bənzərdir. “Cəngi” bir qayda olaraq zurnaçılardan dəstəsi tərəfindən

ifa olunur. Məsələn, xalqımızın “Koroğlu” qəhrəmanlıq dastanında “Cəngi” havasına çox geniş yer verilib: “Cəngi Koroğlu”, “Misri Koroğlu” buna misaldır.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalq musiqisində cənginin müxtəlif variantları vardır. “Bu havaları, əsasən zurnaçılardan dəstəsi və ya müxtəlif tərkibli xalq çalğı alətləri ansambları ifa edirlər” (2).

Azərbaycan professional musiqisinin banisi, ölməz bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında “Cəngi” sədalan üstünlük təşkil edir. Onun “Cəngi” musiqi pyesi 1941-1945-ci illər Büyük Vətən Müharibəsi dövründə bəstələdiyi ən məşhur əsəridir. Bu əsər ilk dəfə 1941-ci ildə Azərbaycan xalq çalğı alətləri orkestri tərəfindən ifa olunmuşdur. Əsər az sonra fortepiano üçün işlənmiş və bu transkripsiya 1956-ci ildə Azərbaycan Musiqi Nəşriyyatında nəşr edilmişdir.

“Cəngi” müxtəlif illərdə milli xalq çalğı alətlərimiz olan tar, kamança, zurna, kanon və s. alətlər üçün də transkripsiya olunmuşdur. Əsərin böyük simfonik orkestr üçün variantı da vardır.

1931-ci ildə Üzeyir Hacıbəyli tərəfində yaradılmış ilk notlu Azərbaycan xalq çalğı alətləri orkestrinin təşkili milli musiqi mədəniyyətinin inkişafında, yeni yaranmış əsərlərin ifasında və geniş şəkildə təbliğində böyük rol oynamışdır. Orkestr üçün ilk əsərləri Üzeyir Hacıbəyli yazmışdır. Onun “Cəngi” musiqi pyesi buna misaldır.

Əvvəller ilk notlu Azərbaycan xalq çalğı alətləri orkestrinin heyəti tar, kamança, balaban, dəf və nağaradan ibarət olmuşdur. Sonralar orkestrin tərkibi genişləndirilmişdir, onun tərkibinə tütək, zurna, qoşanağara, klarnet, qanun və s. alətlər daxil edilmişdir. Üzeyir Hacıbəyli həmçinin bir müddət orkestrə dirijorluq etmişdir.

Qeyd edək ki, Azərbaycan xalq çalğı alətləri orkestrinin fəaliyyətində bəstəkar Səid Rüstəmovun da xidməti böyükdür. O, 1935-1973-cü illər orkestrin bədii rəhbəri və baş dirijoru olmuşdur.

Böyük Vətən Müharibəsinin ağır günlərində yüksək vətənpərvərlik hissi Üzeyir Hacıbəyli başda olmaqla bütün Azərbaycan bəstəkarlarının yaradıcılığında parlaq şəkildə öz əksini tapmışdır. Böyük Vətən Müharibəsi illərində xalq çalğı alətləri orkestri də öz repertuanni vətənpərvərlik mövzusunda yazılmış müxtəlif əsərlər hesabına genişləndirmiştir.

Orkestr üçün bəstələnmiş əsərlər içərisində Üzeyir Hacıbəylinin “Cəngi” pyesini xüsusi qeyd etmək lazımdır. Üzeyir bəy sözün əsl mənasında uzaqgörən idi. Böyük Vətən Müharibəsi illərində onun tərəfindən Azərbaycan xalqının qədim musiqi alətlərindən olan zuma orkestr partiturasına daxil edilir. “Cəngi” əsərinin ifası zamanı başlıca yer zumanın solo çıxışına verilir.

Üzeyir Hacıbəyli özü bu haqda yazdı: “Xalq orkestri üçün bəstələnmiş əsərlər içərisində hərbi musiqinin yeni

Şərq və Qərb musiqi mədəniyyatlarının dialoqu

forması olan "Cəngi"ni xüsusilə qeyd etmək lazımdır. Hələ əfsanəvi Koroğlunun dövründə milli çalğı aləti olan zumanın əzəmətli səsi və təbillerin gurultusu əsgərlərdə mübariz ruh oyatmış, onları döyük igidliklərinə və düşmən üzərində qələbəyə çağırılmışdır. "Cəngi" çalarkən zuma səsi rol oynayır, bu da musiqiyə mübariz xarakter verir" (3).

1941-ci ildə bəstələnmiş "Cəngi" pyesi ilə Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinə yeni bir janrıñ yol açmasına zəmin yaratmışdır. Onun "Cəngi" əsərinin bağlılığı xoş təsirdən sonra digər Azərbaycan bəstəkarları da ruhlanmışdır. Sonralar bir sıra bəstəkarlarımızdan Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Ağabaci Rzayeva, Adil Gəray, Hacı Xanməmmədov, Səid Rüstəmov, İsmayıł Hacıbəyov və başqaları bu janrıda yeni əsərlər bəstələmişlər. Üzeyir Hacıbəyli kimi bu bəstəkarların əsərlərinin də ifası zamanı zurna milli musiqi alətimizdən geniş istifadə olunmuşdur.

Ölməz bəstəkar Ü.Hacıbəylinin son dərəcə ilhamla yaradıb mədəniyyətimizə bəxş etdiyi respublikanın əməkdar kollektivi - Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri bu misilsiz əsərin ifası ilə xalqımızın mənəvi tərbiyəsində böyük rol oynamışdır.

Bələliklə, Üzeyir Hacıbəyli xalq çalğı alətləri üçün pyesində, "Koroğlu" operasında (III pərdə), fortepiano üçün işləməsində (quruluş etibarilə üçhissəlidir, "Çahargah" ladının səsdüzümüne əsaslanır), Qara Qarayev "Yeddi gözəl" baletində, İsmayıł Hacıbəyov fortepiano və orkestr üçün simfonik və xoreografik cəngi nümunələri yaratmışlar. Qeyd edək ki, Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov və başqa bəstəkarlarımızın cəngi xarakterli instrumental pyesləri vardır. Bu nümunələr içərisində özünə yer alan Süleyman Ələsgərovun xalq çalğı orkestri üçün "Cəngi" əsərində o, müəllimi Üzeyir Hacıbəylinin varisi kimi çıxış etmişdir.

Üzeyir Hacıbəyli bəstəkarlar nəslinin görkəmli nümayəndəsi, istedadlı sənətkar İsmayıł Hacıbəyovun yaradıcılığında da "Cəngi" mövzusu özünə layiqli yer tutmuşdur. Onun 1975-ci ildə bəstələdiyi "Cəngi" mövzusuna Rapsodiyası Üzeyir Hacıbəylinin 90 illiyi münasibəti ilə yazılmışdır və Azərbaycan musiqisində "simfonik transkripsiyanın ilk nümunəsi"ne çevrilmişdir (4). İsmayıł Hacıbəylinin Rapsodiyası özündə fantaziya və birhissəli konsert cizgilərini ehtiva edir. Əsərdə Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəylinin mövzusundan istifadə olunmuşdur.

"Cəngi"nin musiqisine müraciət olunması bu ölməz əsərin müasir bəstəkarlıq texnikası ilə bir daha əbədiləşdirmə istəyi idi. İsmayıł Hacıbəyov Rapsodiyyada Üzeyir bəyə xas olan tematik materialı Qara Qarayevin musiqi dramaturgiyası və ifadə şərhinin prinsipləri ilə birləşdirmişdir. Onların uyğunlaşması zamanı bu ahəngə və Azərbaycan incəsənətinin bu nəhəng sıçrayışına heyran olmuşdur. Bu isə müəllifə öz doğma klassikasına yeni musiqili-estetik mövqedən müraciət etmək imkanı vermişdir. "Cəngi" mövzusuna Rapsodiyanın kadensiyası əsərin ilk ifaçısı olan Fərhad Bədəlbəyli qələminin məhsuludur.

Ölməz bəstəkarımız Üzeyir Hacıbəyli "Cəngi" əsərində obrazlı dillə desək, sanki "damarında axan qanın çıxardığı səsləri" nota köçürüb. Ona görə də "Cəngi" yə qulaq asanda insanda milli ruh oyanaraq baş qaldırır. Dahi bəstəkarın yaradıcılığında möhtəşəm, nadir incilər sırasında olan "Cəngi" sədalan doğma yurdumuz, şərəfli, şanlı vətənimiz, igidlər məskəni olan bütöv Azərbaycan xalqının əzəli milli qıruru, özünüdərki, igid oğul və qızlarımızın qələbə əzmidir. "Cəngi" xalqımızın qələbə dolu günlərinin mücəssəməsidir. Üzeyir Hacıbəyli "Cəngi" bəstəsi ilə hər zaman ürəyimizdə yaşayacaq.

Açar sözər: Üzeyir Hacıbəyli, xalq musiqisi, instrumental janr, rəqs, cəngi.

ƏDƏBİYYAT

1. Azərbaycan xalq rəqsleri, B., 1959
2. Azərbaycan xalq musiqisi, B., 1981
3. Ələsgərli K. Musiqili-terminoloji izahatlar. Dərs vəsaiti. B., "Mütərcim", 2013
4. Quliyev O. Ü.Hacıbəyov - Şərqdə ilk notlu xalq çalğı alətləri orkestrinin yaradıcısıdır // Azərbaycan milli musiqisinin tədqiqi problemləri, B., 1992
5. Seyidov T. XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı. B., 2006
6. Керимов К., Оркестр азербайджанских народных инструментов, Б., 1959